

Torpaqlarımızın erməni işgalindan azad olunması ilə neticələnən 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin ictimai-siyasi həyatında olduğu kimi, elmi mühitində də yeni ab-hava yarandı. Aramsız erməni təhdidləri tariximizin olduğu kimi araşdırılması zərurətini yaratmaqla, "Qərbi Azərbaycan" terminini də sosial-milli sifariş olaraq ictimai-siyasi və elmi dövriyyəyə daxil etdi.

Bələliklə, ölkəmizdə bu tələblərə uyğun yeni-yeni istiqamətlər üzrə araşdırımlar aparıldı. Yerindən-yurdundan qovulmuş Qərbi azərbaycanlıların tarixi, maarifi, maddi mədəniyyəti... ilə bağlı çoxsaylı araşdırımlara başlandı və proses bu günlərdə Qərbi Azərbaycan icmasının inzibati binasında İdare Heyətinin üzvləri ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irali sürülən perspektiv vəzifələrlə bağlı yeni, həllədici mərhələyə qədəm qoydu. Bütün bunlar ziyahlarımızı yaradıcılığa ruhlandıraraq qayıdış prosesinə səfərber etdi.

Qərbi Azərbaycan problemi ilə bağlı ardıcıl araşdırımları, ictimai fealiyyəti ilə diqqəti cəlb edən belə ziyahılardan biri də filologiya üzrə felsefə doktoru, dosent Cəlal Allahverdiyevdir. Onun İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühiti ilə bağlı çoxsaylı məqalələrini bir yana qoysaq, tekçə irihəcmli əsərlərinə diqqət yetirməklə görərik ki, o, İrəvanşunaslığın elmi istiqamət olaraq formallaşmasında xüsusi zəhməti olan peşəkar tədqiqatçılardandır. Bir neçə irihəcmli kitabına diqqət edək:



"İrəvanda milli maarifçilik mühiti", "İrəvanda ictimai-siyasi mühiti", "İrəvan ədəbi mühiti", "İrəvan Pedagoji Məktəbi", "Ömrün illəri", "İrəvan Müəllimlər Seminariyası". Cəlal Allahverdiyevin bu fundamental araşdırımları həm də İrəvan maarifçilik mühiti ile bağlı araştırma aparan tədqiqatçılar, alimlər, pedagoqlar, məgistrler üçün ən mötəbər qaynaq və mənbələrdir.

Onun 2015-ci ildə "İrəvan Pedagoji Məktəbi", "İrəvanda milli maarifçilik mühiti", nəhayət, 2022-ci ildə qələmə aldığı "İrəvan Müəllimlər Seminariyası" əsərləri problemlə ardıcıl və sistemli şəkildə məşğul olmasından xəbər verir.

Cəlal Allahverdiyevin 2010-cu ildə qələmə aldığı "İrəvan ədəbi mühiti" əsərində İrəvanın simasında Sovet Ermənistəndə azərbaycanlıların ikinci etnik toplum olaraq, ictimai-siyası və ədəbi-mədəni mühitə toxunulur. Eləcə də sovetləşmə ərafəsi və sonrakı dövrlerdə azərbaycanlı müəllim və məzunların əsasını qoymaları milli maarifçiliyin irəvanlı (*Qərbi azərbaycanlı - H.B.*) ziyahılar tərəfindən sovetləşmədən sonrakı dönmələrdə davam etdirilməsindən bəhs olunur. Müəllif əsərində dövri mətbuatın simasında ədəbi həyatın ictimai mahiyyətinə toxunmaqla Qərbi Azərbaycan ictimai - humanitar fikrinin spesifik inkişaf meyillərini əzmlərə aşırıdır.

Cəlal Allahverdiyevin araşdırımlarında digər mühüm məqam bu dövrədə anadilli mətbuatın, dərslik və ədəbi-bədii əsərlərin nəşri vəziyyətini də diqqətdə saxlaması, sovet ədəbiyyatı adlı ədəbi külliyyatın ideya və estetik meyilləri, məzmun və mövzu axtarışları, xüsusilə, ədəbi prosesin aktual problemləri, teatr və dramaturgiyanın nəzəri və praktik məsələlərini də tədqiqatının obyektiyinə çevirə bilməsi onun problemə ardıcıl və sistemli yanaşmasından xəbər verir. C. Allahver-

diyev öz araşdırımlarında Qərbi Azərbaycanda kommunist qiyafəsinə bürünmüş daşnakların şovist siyasetinə qarşıdır. 1920-1939; 1941-1947; 1948-1988-ci illərdə hər bir dövrün spesifik tələblərinə uyğun olaraq ana vətənlərinin erməniləşməsinə qarşı apardıqları mübarizəni ədəbi-elmi, publisistik və dramaturji əsərlərə çevirərək ictimailəşdirməyə çalışmışdır. Ümumiyyətlə, həm Çar, həm də Sovet Rusiyası dövründə Qərbi Azərbaycanda gedən ictimai-siyasi mübarizənin önündəki simaların həm də ədəbi-bədii və mədəni-maarif sahəsindəki mübarizələrini birləşdirdiklərini görürük. 1940-ci illərdən sonra Əkbər İrəvanlı, Mehdi Həsənov, Məhərrəm Bayramov, Qəşəm Aslanov, Həbib Həsənov, İbrahim Xəlilov, Mireli Seyidov, Hidayət Orucov, İsrafil Məmmədov yüksək xidməti vəzifələri ilə bərabər ədəbi-maarifçi boşluğun yaranmasına üçün həm də ictimai-ədəbi simalar idilər. Tədqiqatçı alim Cəlal Allahverdiyev bu parlaq simaların ədəbi-bədii nailiyyətlərini də təhlil obyektinə çevirmişdir.

Məsələn, İrəvan Pedagoji Texnikumunun müəllimlərindən, 1935-ci ildən həm də İrəvan Azərbaycan Türk Teatrının direktoru olan Nəsib Əfəndiyevin, hələ sovetləşmənin ilk illərində İrəvan azərbaycanlı partiya, sovet və ədəbi-ictimai mühitinin formallaşmasında tarixi xidmətləri olan yaxın qohumu Bala Əfəndiyevin Ermənistən K(b)P MK-nın Azsaylı xalqlar şöbəsinin müdürü kimi, eləcə də dövrün vətənpərvər ziyahları - "Zəngi" qəzetinin baş redaktoru Mustafa Hüseynovun və Ermənistən Xalq Maarif Komissarlığı yanında Milli azlıqlar şöbəsinin müdürü Mehdi Kazimovun və başqa ziyahıların birlikdə apardıqları tarixi mübarizəni aşdırmaq, yeni müstəvidə davam etdirilən milli mübarizənin geniş mənzərəsini yaratmaq Cəlal Allahverdiyevin geniş tədqiqat-

çiliq diapazonundan xəbər verir.

Məhz onun sayəsində 1920-1968-ci illərdə bu diyarda var olmaq uğrunda mübarizə aparan ziyahlarımızın daha öncəki nəslə haqqında da, - Nəriman Fəxri, Tahir Abbas, Abbas Azəri, Telman Nəzərli, Əbülfət İbrahim, Cəlal Sərdar, Sona Bağırova, Fövqiyə Kəngərli, Şəfiqə Məhərrəmova, Rza Vəlibəyov və başqalarının mübarizəsi xüsusi elmi üslubda oxuculara çatdırılır.

Bu baxımdan onun Sovet Ermənistəndə Azərbaycan teatr və dramaturgiyasının tədqiqi ilə bağlı araşdırımlarında ermənilərin mədəniyyətimizə münasibətində köklü dəyişikliyin baş vermədiyi, sadəcə düşmənçiliyin gizli forma aldığı real faktlar əsasında diqqətlə çatdırılır. O, ardıcıl olaraq həm İrəvanda milli teatr tarixinə nəzər salmış, bəzi erməni müəllif-

ilk dəfə Cəlal Allahverdiyev tərəfindən geniş şəkildə tədqiqata cəlb edilmişdir. Təhsil tariximizdə, qədim tarix, zəngin mədəniyyətə malik olan İrəvan şəhərində milli maarifçiliyin təqdirəlayiq ənənəsinin olması və bunun sayəsində təhsil ocaqlarında böyük fədakarlıq göstərmiş ziyahlarıının fealiyyəti də diqqətlə araşdırılmışdır. Kitabda İrəvan qəza məktəbi, İrəvan gimnaziyası, İrəvan Müəllimlər Seminariyası barədə də dolğun məlumatlar verilmişdir. Kitabda İrəvanda Azərbaycan maarifçilik mühiti və onun aparıcı simaları ilə bağlı ilk dəfə verilmiş şəkillər həm tarixi həqiqətləri, həm də təhsilimizdəki reallıqları təqdim etmək baxımından olduqca əvəzsizdir. Akademik Hüseyin Əhmədov bu barədə yazır: "Qarşısında bir kitab var. Çox nəfis şəkildə çap edilib. Kitab "İrəvanda milli maarifçilik mühiti" adlanır. Kitabın üz qabığında 6

İrəvanşunaslığa sanballı töhfə

lərin onu 1882-ci ildən 1895-ci ilə geri atmaları ilə bağlı cəhdərinə qarşı görkəmli irəvanlı tarixçi-publisist İsrafil Məmmədovun araşdırımlarına haqq qazandırılmışdır. Bir tərəfdən də teatrin bağlanmamaq, bina ilə təmin olunmaq uğrunda mücadiləsinə toxunaraq qeyd etmişdir ki, ədəbi-bədii mühitdə olduğu kimi, teatr və dramaturgiyada da azərbaycanlılar ikiqat əsarət altında, - total sovet və lokal erməni təzyiqi altında yaradılmış-

lərin onu 1882-ci ildən 1895-ci ilə geri atmaları ilə bağlı cəhdərinə qarşı görkəmli irəvanlı tarixçi-publisist İsrafil Məmmədovun araşdırımlarına haqq qazandırılmışdır. Bir tərəfdən də teatrin bağlanmamaq, bina ilə təmin olunmaq uğrunda mücadiləsinə toxunaraq qeyd etmişdir ki, ədəbi-bədii mühitdə olduğu kimi, teatr və dramaturgiyada da azərbaycanlılar ikiqat əsarət altında, - total sovet və lokal erməni təzyiqi altında yaradılmış-

lərin onu 1882-ci ildən 1895-ci ilə geri atmaları ilə bağlı cəhdərinə qarşı görkəmli irəvanlı tarixçi-publisist İsrafil Məmmədovun araşdırımlarına haqq qazandırılmışdır. Bir tərəfdən də teatrin bağlanmamaq, bina ilə təmin olunmaq uğrunda mücadiləsinə toxunaraq qeyd etmişdir ki, ədəbi-bədii mühitdə olduğu kimi, teatr və dramaturgiyada da azərbaycanlılar ikiqat əsarət altında, - total sovet və lokal erməni təzyiqi altında yaradılmış-

lərin onu 1882-ci ildən 1895-ci ilə geri atmaları ilə bağlı cəhdərinə qarşı görkəmli irəvanlı tarixçi-publisist İsrafil Məmmədovun araşdırımlarına haqq qazandırılmışdır. Bir tərəfdən də teatrin bağlanmamaq, bina ilə təmin olunmaq uğrunda mücadiləsinə toxunaraq qeyd etmişdir ki, ədəbi-bədii mühitdə olduğu kimi, teatr və dramaturgiyada da azərbaycanlılar ikiqat əsarət altında, - total sovet və lokal erməni təzyiqi altında yaradılmış-

lərin onu 1882-ci ildən 1895-ci ilə geri atmaları ilə bağlı cəhdərinə qarşı görkəmli irəvanlı tarixçi-publisist İsrafil Məmmədovun araşdırımlarına haqq qazandırılmışdır. Bir tərəfdən də teatrin bağlanmamaq, bina ilə təmin olunmaq uğrunda mücadiləsinə toxunaraq qeyd etmişdir ki, ədəbi-bədii mühitdə olduğu kimi, teatr və dramaturgiyada da azərbaycanlılar ikiqat əsarət altında, - total sovet və lokal erməni təzyiqi altında yaradılmış-

şəkil diqqəti çəkir. Azərbaycanın məşhur pedagoqu, ürəyi ateşli müəllim, Qori Müəllimlər Seminariyasının ilk məzunlarından biri, İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi, ölkəmizdə təhsil sisteminin milli əsasları üzrində yazılmış prosesində böyük əhəmiyyətə malik işlər görən Firdudin bəy Köçərlinin şəkli oxucunu özünə cəlb edir. Digər şəkillər şagird, müəllimlər kollektivinə aid olub nadir sənəd nümunəlidiridir".

Kitabı vərəqlədikcə onun müəllifləri olan qələm dostlarının minbir zəhmətlə, həvəslə topladıqları sənədlər-fotoşəkillər, Qərbi Azərbaycanın kənd və şəhərlərinin milli-maarifçilik mühiti oxucunu valeh edir. Bu kitab İrəvan maarifçilik mühitinə, bütövlükdə Qərbi Azərbaycan maarifinə bir töhfə kimi qiymətləndirilməlidir.

Cəlal Allahverdiyevin bu araşdırımları milli-siyasi-tarixi paradiqmənin təlqin etdiyi çağırışların yüksək səviyyəsini qorumaqla yanaşı, onların sonrakı nəsillərə ötürülməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Bu baxımdan onun "İrəvan Müəllimlər Seminariyası" adlı tədqiqat əsəri də olduqca təqdirəlayıqdır. Bu əsərdə pedagoji fikir tariximizdə mühüm yer tutan İrəvan Müəllimlər Seminariyasının yaranmasından, Azərbaycan söbəsinin keçdiyi çətin tarixi və şərəflə yoldan bəhs edilməklə yanaşı, görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki fealiyyətləri barədə də məlumatlar verilmişdir.

Bir sözlə, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitini daim tədqiqata gətirməklə İrəvanşunaslığa töhfə vermiş, həm də bu sahənin peşəkarlarından biri kimi tanınmışdır.

Həsən BAYRAMOV,
pedagoji elmlər doktoru,
professor